

Dost hədiyyəsi şirin olar. Özü də Odlar Yurdu Azərbaycanımızın qədim və əbədi güsüəsi olan, Şərqi Qapısı sayılan Naxçıvan əllərindən gələn hədiyyə. Bu hədiyyə bizi dağlar qoynunda yerləşən Şahbuz rayonundakı məşhur "Təqılıqyanın Məmməd Araza məktubu"nu, şəhid anasını "Saxla qəlbini buz tak" tasəllişini, "Zamanıma, nakam dostlarına və özüma elegiya"sim, şəhəri ordumuza "Vur, əsgərim, haqq sonin, haqiqət de sonindir" çağrısını, "Bir kərə yüksəkən bayraq bir daha emməz" inamı ilə söylənən "Bayraqını uca qaldır, ana vətən" sədasi çatdırıldı.

*San, ey bu Vətənin şəhid övladı!
Qanımla yoğrulub Vətən torpağı.
Ölümü öldürən ölməzliyinə
Nəğmələr oxuyur Vətən bayraqı.
...O Vətən uğrunda şəhid oldun ki.
Sənə can vermişdi doğma canından.
San, ey bu Vətənin şəhid övladı,
Qanın mayalanıb şəhid qanından.*

("**Şəhidlik nəğməsi**")

Xaneli Kərimlinin yaradıcılığına və qolominə xas olan ikiliklər və dördlüklər "Sən ele yaşa ki..." bölməsində toplanmışdır. Az əzəmətli böyük fikirlər ifadə etmək və fikirlərin aforizmə çəvriləmisi bütün qələm sahibinə nəsib olmur. Yaxşı haldır ki, şeirin bu formasından Xaneli Kərimli çox məharətə istifadə edir. Onun ikiliklərində hər ikilik özü ayrılıqda müstəqil bir şeir rolunu oynayır, konkret fikrin, mətbətin ifadəsinə xidmət edir. Haqlı olaraq, Xaneli Kərimli yaradıcılığında diqqət cəlb edən, onun yaradıcılığında yenilik kimi qiymətləndirilən "ikiliklər" bu gün oxucu rəğbətini qazanmışdır.

*Elmə yamaq olar nadan həmişə.
Çatınlıya düşək düşər təşvişə.
Hər gecə özün çək öz hesabını,
Bir kiməsə döyməsin səhər qapını.
Xoşbəxt o adamdır, ona vətəndə
Qəbir qışmas olur, ham da kəfən da.
Haqdan gələn söz mənəm,
Haqqı görən göz mənəm,
Nartək dənələnsəm də,
Haqq əyilsə, dözmənəm.*

"Tanrı müjdəsi" kitabının "Daha yollar bağlanıb" taleyinin qapısı tək" bölməsində şairin son illerində yazdığı şeirlər toplanıbdır. Bu şeirlər şairin etrafı etdiyi kimi:

*Qus öz balasını yemləyən kimi,
Mən da yemləyirəm şeirlərimi, -
demosindən aydın olur ki, şair sözlerine həmişə diqqət yetirir, təzəzər çəçəklər kimi etir saçmalarına çalışır. Ele ona görə de son illerin şeirləri öz mövzu dairələri, axıcılıqları, poetik seslənmələri ilə diqqəti cəlb edirler. "Əvvəli de sirdir, sonu da sirdir", "İşığa can atıb ürəyim hər an", "Qəribə adamlar, qərib adamlar", "Bir de çatın golə eله bu dünya", "Son gözəl üz göründür, gözəl ürek yox" kimi şeirlərin adından da gördündüyüm kimi çox poetik, düşündürücü və əsl poeziya nümunələridir. Bu şeirlərə düzəlk, temizlik, üz gözəlliyyi yox, ürek gözəlliyyi, exalq menliyi, saflıq oxucuya aşşanı:*

*Duyar gözəlliyyin gözəlliyyini.
Könlü gözəlliyyə dustaq olanlar.
Öpüb gözəlliyyi qoyar göz üstü
Təmiz ürəklilər, təmiz qanlılar.
Üzü gözəllərdən uzaq ol, uzaq.
Qəlibi gözəllərin dur səcdəsinə.
Aldanma qəmzəli göz yaşlarına.
Vurul təmiz eşqim möcüzəsinə.*

Ruhuyla yaddaşlara köçən əvəzsiz ana, istedadlı və layaqatlı alim Fərqəna xanım Kazımovanın əziz xatirəsinə "Təselli", qələmdən, şair Vaqif Məmmədovun ruhuna "Sən demə", yazıçı, filolog alim Rafiq Babayev üçün "Ruhu şad olsun", milli orduñun kapitani şəhid Ceyhun Orucəliyevi ithaf etdiyi "Hələ inanımlar...", maslak dəstu, fəlsəfə üzrə fəlsəfa doktoru Sabir Bəşirovun unudulmaz xatirəsinə "Dağ çayı", dünənini vaxtsız doyişmiş görkəmli dilçi, AMEA-nın müxbir üzvü Adil Bağırov haqqında "Əmən" şeirləri oxucuda bir doğmalıq və bu doğmalıqdan doğan kövrəklilik doğurur.

"Vur əsgərim, haqq sonin, haqiqət de se-nindir" şeiri şəhəri ordumuzun 28 illik əsərətən qoymasını 44 gün ərzində düşməne sarsıcı dincə zərbələr vurmaşını, qəlebe çalmasına tərənnüm edir:

1. *Oruz ildir millatın səbri belə sovrulur.*
2. *İndi zaman dəmiridir, indi günəş doğulur*
3. *Vur, qatlaşın, əsgərim, düşmənin qan yaddası!*

4. *Ucalsın enməzliyə Vətənin mögrur başı!*

"Tanrı müjdəsi" kitabında Xaneli Kərimlinin "Ağrı", "Bütövlük", "Inam", "Təbil", "Bayraq" uca qaldır, Ana Vətən" adlı lirik poemaları yer almışdır. Bu poemalarda "20 Yanvar" dərdi: Bakının Şəhidlər Xiyabanında bir məşəlin harayı, 28 May - İstiqlal günü yurdumuzun toy-busat domı. Bir kərə yüksəkən bayraqın bir daha enməzliyi şair qəlibi şair qəlimiyle ilhamla tərennüm olmuşdur.

Biz inanırıq ki, ömrünün müdriklişən 70-ci əhəminde "Tanrı müjdəsi" kitabı ilə oxucularının görüşüne gəlmis qələm dəstu-muz Xaneli Kərimlinin bu neğməli söz buketi də oxucular tərəfindən rəğbətli qarşılanaçaqdır.

Akif İMANLI, filologiya elmlər doktoru, professor, Naxçıvan MR-nın Əməkdar müəllimi
Ibrahim YUSIFOĞLU,
Şair-publisist, Prezident mükafatçısı



Xaneli Kərimlinin "tanrı müjdəsi"

Qələm dostumuz, şair Xaneli Kərimlinin "Qanun" nəşriyyatında işq üzü görən, anadan olunmasının 70 illik yubileyine həsr olunmuş "Tanrı müjdəsi" şeirlər və poemalar kitabı bizlərde bu rəngarəng fikirlər yaradı. 70 illik yubileyini qeyd etdiyimiz, "Tanrı müjdəsi" ilə qəlbimizə sevinc getirən Xaneli Kərimlini geniş oxucu külestəne Azerbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Nuhçixandan Naxçıvana" adlı kitabındaki "Xaneli Kərimli şeiri-nin imkanları" məqələsindən getirdiyimiz fikirlər teqdim edirik: "Azerbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xaneli Kərimli çoxchətli yaradıcılıq fealiyyətinə malikdir. O, ədəbiyyatlaşmış işi ilə də, bədii yaradıcılıqla da məşgül olur. Bununla belə Xaneli Kərimli şeir yaradıcılığında həssaslıq və voten-daşlıq mövqeyi on strada dayanır. Heyata insanlara həssas münasibətlər Xaneli Kərimlinin şeirlərinə dərin lirizm getirir. Belə me-qamlarda Xanelinin şeirlərində tebəti dil açıb danışır, ürek neğmə oxuyur. Xaneli Kərimli həssəs, necib, ülvü duyğuları şeirin dili ilə halandırmağı bacarı. Şeirlərindən baxanda şairin özü də mənəvi saflığı, halallığı, pak duyğuları ile eserlərində istifadə etdiyi həs-sas düşüncələrinin məcmuslu vəhdəti kimi görür. Bütün meqamlarda Xaneli Kərimlinin şeirləri ilə şəxsiyyəti, daha çox da zəngin mə-nevi ailəmi biri-birini tamamlayır".

1998-ci ilde "Ay işığında" adlı kitabını naşr etdiyən Xaneli Kərimli ötən illər ərzində oxucularına müxtəlif janrlarla onlara kitab baxış etmişdir. Hər kitabın da, öz etri, öz nəfəsi, öz teraveti olm知道自己 və bu kitablar, oxucular tərəfindən yüksək seviyyədə qarşılıqlılaşdır. "Tanrı müjdəsi" şairin zərgər deqiqiliyi ile yazdığı, gözəl tertibatçı kitablarındandır. Kitab "Taleyiñ öz yolu, öz ünvanı var" (Seçmə şeirlər), "Türkə ağı demek olmaz" (Türkiyə eskitləri), "Sən ele yaşa ki..." (ikiliklər və dördlüklər) və "Daha yollar bağlanıb, tale-yimin qapısı tək" (Son illərin şeirləri) lirik poemalar bölmələrindən ibarətdir.

"Tanrı müjdəsi" kitabındaki ilk şeir "Təqılıqyanın Məmməd Araza məktubu" adlanır. Xalq şairinin çox səmimi və kövrek təsir bağışlayan:

Gecikmişən, Məmməd Araz,

Yağın dağlar küsüb məndən, -

səh misralarına cavab olaraq şairin doğulduğu Şahbuz rayonundakı məşhur Təqılıqyanının sözü dəlin-əbinanın məbbətin təcəssüm etdirir:

İndi manım səbriñ yaman yaraman daralıb.

Gözüm kökü həsratindən saralıb.

Yollarını boran alıb, qar alıb,

Qalmayıbda na şənliyin, na nazım,

Gəl görüşək, nəmən Məmməd Arazim.

İllər boyu yollarına baxımsam,

Xisən-xisən ürəyimi yaxımsam,

Gah da olub şımsək kimi çaxımsam,

Bundan belə nə dütünəm, na yazım...

Gəl görüşək, nəmən Məmməd Arazim

Ömrünü saf və müqəddəs müellimlik pə-sesine hər eden, orta məktəb şagirdlərini və ali təhsil müəssisələrinin tələbələrini heyat dərsi keçən, qelbindən şüzbilər gelən həsil-lərini söze, şeirə çevirən, elinin obasının müd-rük adamı sayılan Xaneli Kərimlinin her şei-rinde özünenəsənə menələr var. Bu şeirlər oxucularının gözleri öündən canlı tablolara döñür, onları düşüdüür, düzülyə, insanlıq hörmətə, el-obaya, ana torpağı məhəbbət hissili aşılayır.

"Səadət hər kəsin özəlindədir" -

Deyən qələmdəşim, bəlkə də, haqdır.

Ancaq qismatında yoxsa səadət,

Dağa-daşa düşmək, vallah, nahaqdır.

Cisməni ömrü şərefli və şərəfsiz olur, ölüm de belece. Şəhidlik-tələyi az-adam aqyidi deyəri ölüm zirvesidir. Şəhid mezarları yurdun qeyrət remzi, xalqın baş ucalığıdır. Şair Xaneli Kərimli öz yaradıcılığında bu müdrik fikirləri əsas tutaraq Şəhidlik mövzusunda milli orduñun kapitani şəhid Ceyhun Orucəliyevin əziz xatirəsinə həsr etdiyi "Şəhidlik neğməsi", şəhid anasına yazdı - "Saxla qəlbini buz tak" şeirləri 20 Yanvar şəhidlərinə ünvanlaşdı - "Ağrı" lirik poeması "Tanrı müjdəsi" kitabında yer alıbdır.

"Səadət hər kəsin özəlindədir" -

Deyən qələmdəşim, bəlkə də, haqdır.

Ancaq qismatında yoxsa səadət,

Dağa-daşa düşmək, vallah, nahaqdır.

Cisməni ömrü şərefli və şərəfsiz olur, ölüm de belece. Şəhidlik-tələyi az-adam aqyidi deyəri ölüm zirvesidir. Şəhid mezarları yurdun qeyrət remzi, xalqın baş ucalığıdır. Şair Xaneli Kərimli öz yaradıcılığında bu müdrik fikirləri əsas tutaraq Şəhidlik mövzusunda milli orduñun kapitani şəhid Ceyhun Orucəliyevin əziz xatirəsinə həsr etdiyi "Şəhidlik neğməsi", şəhid anasına yazdı - "Saxla qəlbini buz tak" şeirləri 20 Yanvar şəhidlərinə ünvanlaşdı - "Ağrı" lirik poeması "Tanrı müjdəsi" kitabında yer alıbdır.